

**BALANS HESABATI**  
**AKTİVLƏR**

(min AZN)

Aktivlərin maddələri	Cəmi
1	2
Nağd vəsaitlər (banknotlar və sikkələr, yolda, bankomatlarda və valyuta mübadilə məntəqələrində olan nağd vəsaitlər daxil olmaqla), cəmi	14,979
AMB-yə qarşı tələblər, cəmi	16,663
"Nostro" hesabları (başqa banklardakı müxbir hesabları), cəmi	21,353
Banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 günədək olan kreditlər), cəmi	-
Banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər	36,180
Qiymətli kağızlar	302,831
Banklara kreditlər	2,000
Overdraftlar da daxil olmaqla, müştərilərə verilən kreditlərin və lizinqlərin məbləği, cəmi	288,381
<i>(çıx) Kreditlərdən və lizinqlərdən olan mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat</i>	(11,948)
Amortizasiya çıxılmaqla bank işində istifadə olunan əsas vəsaitlər	10,766
Amortizasiya çıxılmaqla qeyri-maddi aktivlər	2,411
12. İcmallaşmamış törəmə şirkətlərə investisiyalar və maliyyə iştirakı (50%+1 səs hüququ verən səhm), cəmi	16,615
Digər aktivlər	18,681
Digər əməliyyatlar üzrə ehtiyatlar	(1,299)
<b>16. Cəmi aktivlər</b>	<b>717,613</b>

**ÖHDƏLİKLƏR**

(min AZN)

Öhdəliklərin maddələri	Cəmi
1	2
Depozitlər (banklar və digər maliyyə müəssisələri istisna olmaqla), cəmi	386,764
<i>Hüquqi şəxslərin tələbli depozitləri</i>	90,573
<i>Fiziki şəxslərin tələbli depozitləri</i>	196,368
<i>Fiziki şəxslərin müddətli depozitləri</i>	68,606
<i>Hüquqi şəxslərin müddətli depozitləri</i>	31,217
AMB-nin banka qarşı tələbləri	-
Digər bankların tələbləri ("Loro" hesabları)	16
Banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 günədək olan kreditlər), cəmi	-
Bankların və digər maliyyə müəssisələrinin depozitləri, cəmi	59,623
Bankların kreditləri (7 gündən artıq olan müddətə), cəmi	33,844
Digər maliyyə müəssisələrinin (banklardan başqa) kreditləri, cəmi	29,160
Digər passivlər	35,306
<b>Cəmi öhdəliklər</b>	<b>544,713</b>

**KAPİTAL**

(min AZN)

	<b>Cəmi</b>
<b>1</b>	<b>2</b>
Xüsusi kapital, cəmi	163,264
<i>dövriyyədə olan adi səhmlər (yaxud paylar)</i>	157,000
<i>bölüşdürülməmiş xalis mənfəət (zərər), cəmi</i>	6,264
<i>əvvəlki illərin xalis mənfəəti (zərəri)</i>	-
<i>cari ilin xalis mənfəəti (zərəri)</i>	6,264
Ümumi ehtiyatlar, cəmi	9,636
<i>əsas vəsaitlərin yenidən qiymətləndirilməsi</i>	
<i>kreditlərdən, lizinqlərdən və banklararası tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar</i>	7,561
<i>digər aktivlərdən olan mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar</i>	1,845
<i>digər ümumi ehtiyatlar</i>	230
<b>15. Cəmi kapital</b>	<b>172,900</b>
<b>16. Cəmi öhdəliklər və kapital</b>	<b>717,613</b>